

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

(əvvəli 2, 3 və 4 fevral tarixli
saylarmızda)

Xosrov Barışanın "Duzlu gəlinim" şeirində də motiv eynidir, amma yanaşma tərzi ferqli səpkidədi... Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da düşündürməyə bilmir. "Ey səni özgə özgəyə pay verən", - deməkə tarixə ekskurs edən gənc şair "Paydan pay olmaz" atalar sözünü xatırlayaraq Türkmençay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-pürüş edilən, "özgənin özgəyə pay verdiyi" gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralarla hopur, duzluğunu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağlılan, yəni sabahi məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çərəsiz duruma yanıb-yaxılır:

*Ey səni özgə özgəyə pay verən
Damo bəzək duzlu gəlinim;
Gözlərin göm-göy bir dəniz...
O (Bu) yenələnən heçləqda
Gərdəyə girəcəksən!*

"Sevgilisiz ögey bir dul ki-
mi korlanacağına, hətta tur-
şuyaçağına" üzülen və ob-
razlı təhkiyə sərgileyən,
"şeir dediyini silahsız bir fə-
dayı çərike" bənzədən şair
"Adını Urmu qoyduğu Sev-
gilini qurtarmaq" - fədakar-
lığına da hazırlıdır, təki "bağ-
rı çatlaşmış...", "qəbir gözlü
gözəli", Urmusu-sevgilisi
ölümden qurtulsun... Əgər
qurtulmazsa, "şeirinin gə-
misi kapitansız qalacaq",
düşüncə dalğaları "dodu-
dodu dolanacaq..." Xosrovun...

Nehayət, "Duzlu gəlinim" şeirinin son misralarında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragedik açıqlama xəncər tek birbaşa ürəyə saplanır: "Sevişmək artıq yasaqdır. Gəlinlik var, gə-
lin yox!!!".

Urmu gölünə bu dərəcədə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların hesr edilməsinin təsadüfi xarakter daşımadığı son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındaki Həsənlı qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar tesdiqləyir ki, Azərbaycan türkərinin qanuni ata-baba torpaqlarını zəbt edərək bura-da "əzəmətlili" Ermənistən yaratmaq istəyen dağdıcı, vəhşi xislətlə ermənilərin türklərə qarşı soyqırımı əməliyyatı İravan, Göycə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə Qozuyindən, nə de Güneyindən yan keçməmişdi. "Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi.

Urmianın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii tacəssümü...

1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrvəndən əlavə, 211 yaşayış məntəqəsində törendiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirse, Güney Azərbaycanda tək-cə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir.

1946-ci ilin dekabrında, yeni Milli Hökumət süqu-ta uğradıldıqdan sonra, Şah qoşunları və Rza şah Pəhləvinin xarici havadarları tərəfindən: "Cənubi Azərbaycan torpağı qan dəryasına qərq edilmişdi. Öldürülənlər şəhər küçələrində o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq arabalara yiğib, küçələrə gəzdirir, kəsik başlarını nizəyə taxaraq ətrafında dövər vurub oynayırdılar. Onların arvadlarını, uşaq-larını diri-diri su quyularına, yanar təndirə atırlılar.

Gözlərini çıxarır, qulaqlarını kə-sir, bədənlərinə dağ basır, qızlarını soyundurub küçə-ləri gəzdirdilər. Canlı insan bədənlərindən tonqal düz-zeldildilər, onları daş-qalaq edir, atın quyrığuna bağlayır, 60-70 yaşlı qocaları pe-yin arabalarına qoşaraq küçə-küçə gəzdirir, yoldan ötənləri onların üzünü tü-pürməyə vadar edirdilər. Bütün bu təhqirlərə xalqın mərəd oğul və qızları məta-nətlə dözür, ruhdan düş-mək nə olduğunu bilmirdilər.

Urmiyədə ADF-nin üzvü Bəhram Nəbi öldürülrən Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana həsr edilmiş şeiri oxuya-oxuya həlak olmuşdur. Azərbaycan xalq qoşunları Marağa qarni-zonunun polkovniki Qulu Sübhî ölümünü bir qəhrəman kimi qarşılıdı. Urmiyə fedailərinin başçısı Azad Vətən vəhşicəsinə öldürülməzdən qabaq ona tutdu-ğu yoldan dönmək, yəni düşmən tərəfə keçmək tək-if olunarkən cavabında: "Nə danişsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman ci-nar isə sinar, əyilməz" demişdir.

Əlbəttə, bu qanlı hadisələrə, çərasi hələ də tapıl-mayan milli dərdlər və derdi mətanətlə, dözmülmə çə-keñ Vətən oğul və qızlarının şücaeti, zaman-zaman ulu yurdun istilalara, haqsız hücumlara və əhalinin kültəvi soyqırımına məruz qalmasına şahid olan şairlər də öz növbəsində bu mövzuya döñə-döñə üz tutmağa, özlerini bədii sözün gücü ilə ovutmağa ehi-tiyac duymuşlar.

(davamı növbəti saylarmızda)
Esmira FUAD,
filologiya elmləri doktoru.

